

UOT 81' 28; 81' 286

AYSEL EMİNOVA

AMEA Naxçıvan Bölmesi
 ayselmetinoguz@gmail.com

13

ŞƏRUR RAYONUNUN ANTROPONİM SƏCIYYƏLİ OYKONİMLƏRİNİN LİNQVİSTİK TƏHLİLİ

Məqalədə Şərur rayonuna aid olan antroponim səciyyəli oykonimlərdən və bu oykonimlərin yaranma yollarından bəhs olunur. Şərur rayonu ərazisi daxilində antroponomik səciyyəli oykonimlər çoxluq təşkil edir ki, bu oykonimlərin yaranmasında da əsas rolu şəxs adları təşkil edir. Şəxs adı, soyadı və ya taxəlliş bildirən sözlərdən yaranan bəzi Şərur oykonimlərə İbadulla, Babəki, Şəhriyar, Sərdarabad kəndlərini nümunə göstərmək olar. Bir sıra antroponim səciyyəli oykonimlər isə memuar-xatirə xarakteri daşıyır ki, buna Şərur rayonu oykonimlərindən Bəhruz Kəngərli, Xətai və s. kimi kəndlər daxildir.

Tədqiqatdan belə nəticəyə gəlinir ki, Şərur rayonunda mövcud olan digər məntəqə adları kimi antroponomik səciyyəli oykonimlər də milli mənşəli adlardır və Naxçıvan Muxtar Respublikasının tarixini, qədimliyini, milliliyini özündə eks etdirir.

Açar sözlər: Şərur rayonu, oykonim, antroponim, dizə, taxəlliş, soyad, rütbə, titul

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Ərazidə şəhərsalma mədəniyyəti beş min ildən artıq olan qədim Naxçıvan torpağı xalqımızın tarixi, dili, ədəbiyyatı, folkloru, arxeologiya və etnoqrafiyası, təbii sərvətləri, maddi mədəniyyət nümunələri ilə yanaşı, ünvanımızı müəyyənləşdirən söz abidələrimizi – toponimləri də qoruyub saxlamış, öz şərəfli tarixini, dilini, mədəniyyətini – dağlara, daşlara, kəndlərə möhürülmüşdür. Müstaqillik dövründə Naxçıvan Muxtar Respublikası ərazisindəki onomastik vahidlərin tədqiqi də yeni inkişaf mərhələsinə qədəm qoymuş, toponimlərin əsaslı və elmi şəkildə öyrənilməsinə imkan yaradılmışdır.

Blokada şəraitində olan Naxçıvan oykonimlərin öyrənilməsi ictimai-siyasi və mənəvi əhəmiyyət kəsb edir. Məlumdur ki, oykonimlərin tarixi xalqın tarixidir. Bu adlar dilimizin fəaliyyət dairəsi, xalqımızın tarixi, coğrafiyası, etnogenezi, etnoqrafiyası, yaşam tərzi, mədəniyyəti, qədim milli təfəkkürü, adət-ənənəsi, sosial iqtisadi vəziyyəti və s. ilə sıx bağlıdır. Məqalədə də tədqiqata cəlb etdiyimiz məsələ Şərur rayonunun antroponim səciyyəli oykonimləridir.

Şərur Naxçıvan Muxtar Respublikası tərkibində inzibati rayon mərkəzidir. Ərazidə eyni adda oronim, oykonim, xoronim mövcuddur. Şərur adına V əsrden etibarən erməni tarixçilərinin qeydlərində və Alban yer adları ilə bağlı yazılıarda rast gəlinir. Mənbələrdə mahal, nahiya, qəza adı kimi qeyd olunan

Məqalə tarixçəsi:

Göndərilib: 09.05.2019, qəbul edilib: 15.06.2019



ərazi, tədqiqatçıların fikrincə, oronim - düz adı olmuşdur. Sonradan oykonim, qəsəbə, qaza, rayon mərkəzi kimi fəaliyyət göstərmişdir [15, s. 100].

Şəur adının mənşəyi haqqında bir-birindən fərqli fikirlər təsvənləşmişdir. Bəzi tədqiqatçılar onu "Kitabi Dədəd Qorqud" dastanlarında Şirokuz/Şeril/Şur/Şur və s. variantlarda oxunan ərazi adı olduğunu, bəziləri müxtəlif təyfa adları ilə (sar/şar, salır, şıraq/sıraq/sir), bəziləri Şumer dilində ilahi qılıvələrlə bağlı anlayış kimi izah etmişlər [2, s. 192-194].

Adın izahı baxımdan I. Şopenin bir qeydi diqqəti cəlb edir. Belə ki, müälif əli-şerürlü tayfalarının adını çəki və bu tayfaların Şəur-Dərələyəz qəzasındaki Alışdırma məskunlaşdırılmışlığını yazar [16, s. 521]. Q.Qeybullyayev de əli-şerürlü tayfalarını qazax tayfalarının tırələrindən biri kimi göstərir [8, s. 72]. Buna əsasən Şəur adının qazax tayfalarından olan əli-şerürlü tırəsinin adı ilə bağlı olduğunu düşülmək olar.

Ə. Novruslu və V.Baxşaliyev Şəur sözünü şumerlərin bir qolu olan *ur* tayfalarının adı ilə əlaqələndirirək "m.ö. VII-IV əsrlərdə bu ərazidə türkidlə *sarmat* tayfalarının yaşadığını və Şəur sözünün *şar* hissəsinin həmin sarmat sözünün *şar* hissəsi ilə əlaqədar yarandığını" güman edirlər. Onların fikrincə, *şar* sözü arxaik formada *star* olnus, sonradan *s* səsinin *s* səsinə keçməsi nəticəsində *şar* kimi səslənməmişdir. Bəsliliklə, Şəur sözünün hər iki tərəfi türkçə *şar* (*star*) və ur sözlərinin birləşməsi nticəsində əmələ gəlmİŞdir [14, s. 166-167].

Sonda qeyd edak ki, bismi ehtimalımızdan ibarətdir ki, Şəur sözünün mənşəyini qədim Oğuz *Salor/Salor* təyfa adı ilə əlaqələndirməyi mümkün biliyrik. Qədim türk dillərində geniş yayılmış *s-s* dəyişməsi (məs: Saka-Şaka, Salar-Şaklar) nticəsində Salor Şalur şəklində və *l-* avzələməsi nticəsində isə Şalur-Şəur və müasir dövrümüzdə isə Şəur şəklində düşüb. Naxçıvan ərazisində əgüzlərin coxşaxlı təyfa, qəbələ və nəsillərinin aparıcı mövqə tutması, əgüz mənşəli adların mövcudluğu Şəur sözünün əgüzlərlə bağlı olmasının qənatına görlik. Bu Braziların əgüz yurdunu olması faktını bir dərəcədə edir.

Şəur rayonu ərazisində mövcud olan bütün oykonimlərin dil mənsubiyətinin, leksik-semantik və grammatic xüsusiyyətlərinin açıqlanması, onların tarixi-lingvistik planda tədqiq etmək imkan xaricindədir. Cünki bu oykonimlər leksik, semantik və grammatic xüsusiyyətlərinin zənginliyinə, müxtəlif xalq, nəsil, qəbələ, təyfa, tira, şəxs, quş, heyvan, bitki, və s. adları ilə bağlı yarandığına görə mana və grammatic formallarına görə biri-birindən seçilir. Ona görə də ərazidə etnotoponim, hidrotoponim, zoootponim, fitotoponim, kosmotoponim, antroponim kimi zəngin toponimlər sistemi yaranmışdır. Şəur rayonu ərazisi daxilində antroponim səciyyəvi oykonimlər coxluq təşkil edir. Antroponim səciyyəvi oykonimlərin yaranmasında əsasən şəxs adları üstünlük təşkil edir. Antroponim adlanan bəlsə oykonimlər Naxçıvan Muxtar Respublikası ərazisini, həmçinin Şəur rayonu ərazisində da bir neçə yolla yaranır:

1.Şəxs adı, familya və ya təxəllüs bildirən sözlərdən ibarət olur ki, buna Şəur rayonu oykonimlərindən kimi *Ibadulla*, *Ağəhməd*, *Şəhriyar* kəndlərini nümunə göstərmək olar.

Ibadulla. XIX əsr rus elmi mənbəsində İravan əyalətinin Şəur mahalina aid kənd olmuşdur [16, s. 485]. Qeyd edak ki, kənd adının XVI-XVIII əsr mənbələrində və XIX-XX əsr adı digər rusdilli mənbələrdə rast gelinmir. Qızılbas tayfalarından şamlılarının bir qolu *abdullu* adlanırdı [1, s. 9]. Çox güman ki, Abad-ulla *abdullu* sözünün təhrif olunmuş formasıdır, kənd *abdullu* təsərinin yaşadığı ərazi olduğunu üçün bəlsə adlandırılmalıdır. XIX əsrdə İravan

xanlığında Abdullar, Abdulkənd, Abdulagali oykonimləri qeydə alınmışdır [1, s. 9]. Abdulla adının *abab* hissəsi "abادلیق, abادانlıق", *ulla* hissəsi isə "اَلَا, اَنْ عَالَى", "çox gözəl" mənalarında işlənərək adın mənasında "əla, abad yer", "çox gözəl abad məkan" anlamını yaratmışdır.

Fikrimizcə, kəndin əvvəlki adı başqa imiş, yaxud yeni salınan kəndin əsası İbadulla adlı şəxs tərəfindən qoyulmuşdu və ya ona mənsub olduğu üçün kəndə bu ad verilib. Həm də düşünürük ki, oykonimin adının Abdulla variantı həqiqətə daha yaxındır.

Ağəhməd – XX əsrin əvvəllerində Şəur-Dərələyəz qəzasına aid kənd olmuşdur. 1590-ci il və 1728-ci il mənbəsində Əxi Əhməd, 1727-ci il mənbəsində isə Ağ Əhməd şəklində qeyd olunmuşdur [2, s. 218, 238, 259]. Hazırda Şəur rayonunda mövcud olan *Axamad* kəndidir [11, s. 11]. Əvvəlki adı Ağəhməd olan kənd 2003-cü ildən *Axamad* adlandırılmışdır.

F. Qan *Ax-Axmed* şəklində qeyd edir və arəb mənşəli ax – "qardaş" və Əhməd şəxs adı əsasında yaradığını və "hansısa Əhməd qardaşın kəndi" mənasında işləndiyini yazar [7, s. 19]. K.N.Smirnov yazar ki, kənd adı ilkin olaraq Ağa Əhməd şəklində olmuşdur [17, s. 50]. Azərbaycan dilində arəb mənşəli ax sözünün mənası "qardaş"dır. Bundan əlavə, orta əsrlərdə Kiçik Asiyada və qismən də Azərbaycanda meydana gəlmiş "Zəhmət qardaşlığı" cəmiyyətinin üzvləri əxılır adlanır [1, s. 75]. Buradan belə nticə çıxır ki, kənd adı "Zəhmət qardaşlığı" cəmiyyətinin üzvü olduğunu görə Əxi adlandırılaraq Əhməd adlı saxsı ad ilə bağlı da yaranma bilər. Əxi sözü Azərbaycan dilinin Məqrı dialektyində işlənən ağı sözünün fonetik variansi ola bilər. Əgə "mağara" monasi ifadə edir. Əgə/Əxi Əhməd "Əhməd mağarası" şəklinde də izah oluna bilər. Şəxs adı ilə bağlı olduğunu görə oykonimi antroponim kimi səciyyələndirməyi dala məqsədən yığın hesab edirik.

Şəhriyar. Hazırda Şəur rayonunda kənd adıdır. Bu ad 1590-ci ildə qeydə alınmış [6, s. 168] və növbəti mənbələrdə də əzəksini tapmışdır. K.N.Smirnovun ehtimalına görə bu ad arəb mənşəli qəmorı ay Şahnamə və ya dövlət adı ilə bağlıdır [17, s. 119]. Bizim də qənaüstüm bu yəhəndə olduğunu üçün, düşünürük ki, oykonim kəndin əsasını qoyan eyni adlı şəxsin adı ilə bağlıdır. Bu sobəndən oykonimi antroponim səciyyəvi oykonim kimi qəbul etmək olar.

2. Bir qisim antroponim səciyyəvi oykonimlər isə memuar-xatirə karakteri daşıyır ki, buna Şəur rayonu oykonimlərindən *Xətai*, *Babəki*, *Bahruz*, *Kəngərləi*, *Şəngirey* kəndini nümunə göstərmək olar.

Babəki (və ya *Abasıya*). XIX əsr elmi mənbəsində İravan əyalətinin Şəur mahalına aid kənd olmuşdur [16, s. 485]. XX əsrin əvvəllerində aid rus mənbəsində qeydə alınır. Hazırda Şəur rayonunda Babəki kəndi mövcuddur [13, s. 11]. Kənd adının digər variantı *Babəki* xalq qəhrəmanı Babəkin adını daşıyır və "Babəki maxsus, Babəkin tərəfdarları" mənasında işlənir. Kənd adı XVIII əsrdə aid "Iravan əyalətinin icmələrə" mənasında işlənir. Kənd adı XVIII əsrdə aid "Iravan əyalətinin icmələrə"ndə Babəki Qarxın [6, s. 73], "Naxçıvan sahəsinin müfəssəsə daftarı"nda isə Babək qışlağı şəklinde qeyd olunmuşdur [11, s. 328]. Şərurda Babək qalasının olması faktı da bu adlar arasında uyğunluq olduğunu təsdiqləyir.

B.Budagov və Q.Qeybulleyev kəndin adının "Baba-Əxi adından təhrif" olunduğunu yazar [3, s. 44]. Lakin F.Rzayev kəndin VII-VIII əsrlərdə salındığını əsas götürürək bu fikrin yanlış olduğunu göstərir. Belə ki, Babək əsəni XIX əsrdə baş vermişdir. Tədqiqatçı kənd adının hən təyfləri ilə bağlı olduğunu, ba-bak - "yaxşı bəylər" mənası ifadə etdiyini yazar [15, s. 174].



Lakin bizim qənaətimiz görə bu oyunum Babek Xürəminin adı ilə bağlı olması fikri daha inandırıcıdır. Bu səbəbdən də oyunımı xatirə, memuar xarakteriləntropomorfları adı etmək olar.

Bəhruz Kəngərli. Şərur rayonunda kənd adıdır. Əsası XX əsrin ortalarında qoyulmuş və kənd mülvaqqəti yaşayış yerindən daimi yaşayış məntəqəsinə çevrilib. Kənd əsasən həyvandırıq və maldarlıq təsərrüfatı ilə əlaqədər yaranıb. Rayon XDM İK-nin müvafiq qərarı ilə yeni salınmış bu kəndə görkəmlü boyakar və qrafika ustası, Azərbaycanın ilk ali təhsilli rəssamı, həmçiyərlər Bəhruz Kəngərlinin adı verilmiş və bu ad Azərbaycan Milli Məclisi tərəfindən rəsmilşədirilmişdir.

Xətai. Şərur rayonunda kənd adıdır. Kəndin əsası 1970-ci illərin axırlarında qoyulub. Ətraf kəndlərdən kəçən ailələr burada daim maskunlaşmış, kəndə böyük mütəfəkkir şair və dövlət xadimi Şah İsmayıll Xətənin şərəfinə bu ad verilmişdir.

Şəngirey. XX əsrin əvvəllerində Şərur-Dərələyəz qəzasında qeydə alınan kənd adıdır [19]. 1921-ci ildə kəndin adı dəyişdirildiyindən sonra mənbələrdə bu ada rast gəlinmir. Şəngirey antropomim səciyyəli addır. Bu ad XIX əsrin 50-ci illərindən sonra Naxçıvanda qəza roisi işləyən Krim zəddəgəninin oğlu, su mühəndisi A.Səhingirəyin adı ilə bağlıdır. Məlumatə görə, A.Səhingirəy dövlətədən 2 min desyatın torpaq icarəyə götürür və 30 km məsafədən kanal çəkdirir. 1896-ci ildə kanalın çəkilişi başa çatır [12, s. 289]. İndi də həmin kənal əhalı arasında "Şəngirey kanalı" kimi tanınır.

3. Şəxş adına dizi, oba, qışlağı və kənd topografisinin artırılması yolu ilə yaranır ki, buna Şərur rayonu oyunimlərindən *Sərdarabad*, *Həmzəli*, *Zülfiqar qışlağı* kimi kəndləri nümunə göstərmək olar.

Sərdarabad. Şərur rayonunda kənd adıdır. XIX əsrə qeydə alınmış [16, s. 503] bu kənd adı haqqında belə deyilir ki, Şah İsmayıll Xətai Şərur düzündə olarkən Sərdar boyın rəhbərlik etdiyi qoşun bu ərazidə mülvaqqəti yaşayış məntəqəsi salmış və qoşun getdikdən sonra yaxın kəndlərdə ev – eşiye ehtiyacı olan əhalı köçüb burada yaşamışdır. Beləliklə, kənd mülvaqqəti yaşayış məskənindən daimi yaşayış məntəqəsinə çevrilmiş və Sərdarboyın şərəfinə kəndə bu ad verilmişdir. Ancaq bu fikirdən fərqli olaraq tarixi faktlar sübut edir ki, XIX əsrə Şərur mahalının Qarahəsənli, Əli Məmməd qışlağı və Sərdarabad kəndləri İravan xanlığında sərdar titulunda olan Həsən xan və Hüseyn xan İravanski (Qacar) qardaşlarına məxsus olmuş və əsir ortalardan bu kəndlər Həsən xanın oğlu, Şərur qaza polis idarəsində işləyən Mehdiqulu bəy tərəfindən idarə olunmuşdur. Elə buna görə də kəndə sərdar titulunda olan qardaşların şərəfinə Sərdarabad adı verilmiş və bu ad XX əsrin 20-ci illərində Təzəkənd adı ilə əvəzlənmişdir. Hazırda kənd paralel ad daşıyır.

Həmzəli. Şərur rayonunda kənd adıdır. Kəndin əsası adı *Sübhankənd*, XIX əsrə isə *Həmzəli Dizi* olub [6, s. 57]. Həmzəli adı orta əsrlərdə Azərbaycanda, eləcə də Naxçıvanda yaşayan eyniadlı təyfa adı əsasında yaranıb. A.Həsənov çox haqlı olaraq qeyd edir ki, Həmzəli təyfası izlərinə özündən yəsədən bir addır [4, s. 24]. Həmzəli oyunımı *Həmzə* şəxş adına –li sözdüzəldici şəkilçisinin qoşulması ilə əmələ gəlib. Eyniadlı kənd Qəbələ və Qubadlı rayonlarında da vardır.

Zülfiqar qışlağı. 1728-ci ildə Şərur nahiyyəsində qeydə alınan bu kəndə Bayat aşırıtının məxsus 7 aila yaşaymışdır [11, s. 329]. Qışlaq Zülfiqar adı şəxş məxsus olduğu üçün belə adlandırılmış.

4. Şəxs, nəsil, təyfa, tira, rütbə, titul bildirən sözlər etnik anlayış bildirən və -li⁴ şəkilçinin artırılması yolu ilə yaranır ki, buna Şərur rayonu oyunimlərindən *Kərimbəyli*, *Alxan pəysi* kimi kəndləri nümunə göstərmək olar.

Kərimbəyli. Şərur rayonunda kənd adıdır. Kərimbəyli adının mənəcəmimə iki mövqədən yanaşmaq olar. Öncə, bu variantı məqbul saymaq olar ki, *Kərimbəyli* qıpçaq mənşəli qazax təyfasına məxsus addır. Qazax təyfası *çobankərə* və *qarapapaklı* adı ilə iki böyük hissədən (tayfadın) ibarət olub və hər ikisi tayfadın *kərimbəyli* qolu olub [9, s. 72]. Qazax təyfasının müxtəlit təra və qolları Azərbaycanın əksər yerlərinə səpəlməmiş, o cümlədə Naxçıvan ərazisində də öz ünvanını saxlamışdır. İkinci ehtimal isə bundan ibarətdir ki, topomin İravan xanlarının adı ilə bağlı ola bilər. Çünkü XIX əsr və ondan əvvəlki dövrlərdə Şərur mahalının bu hissəsi İravan xanlığına tabe olmuş və xana məxsus ailələr bu ərazidə yaşamışdır.

Sifahi səyləmələrə görə, kəndin əsası Kərim bəy adlı şəxs tərəfindən salındığı üçün burası Kərimbəyli adlandırılmalıdır. Bu haqqda bir rəvayət deyilir ki, 1501-ci ilin ortalarında Əlviand Mirza ilə Şərur-Dərələyəz əraziyəsindən əsir düşən Şəh İsmayıll Xətənin qoşun başçısı Kərim bəy bir müddət burada qalıb, indiki kəndin əsasını qoymur. Elə o vaxtdan da Kərimbəyli deyilir. Hesab edirik ki, kəndin əzüllə və adı haqqında şübhəninənən bu rəvayət həqiqət uyğun deyil.

Alxan pəysi – XIX əsrdə Naxçıvan əyalətinin Dərələyəz mahalına [16, s. 488], XX əsrin əvvəllerində İravan quberniyasının Şərur-Dərələyəz qəzasına aid kənd olmuşdur. Hazırda Ermenistanda Keşikçənd rayonunda kənddir. 1918-ci ildə kənd əhalisi Əz yurdundan deportasiya olunmuşdur [5, s. 32]. XX əsr rus mülliəfi F.Qan ("SMOMPK"-i) 40-ci buraxılışında məqaləsində bu topominin tatar mənşəli *Əli xan* şəxş adı əsasında meydana gəldiyini yazar. *Pəysə* sözündən "sütün (abida)" monasında işləndiyini yazar və kənd adını "Əli xanın sütunu" mənasında izah edir [7, s. 9]. H.Mirzəyev yazar ki, bu kəndi Vəkilovlər əsənləndən olan Alxan salmışdır. [10, s. 236]. Ona görə də kənd Alxanpəysi adlandırılmışdır.

Fikrimizcə, Alxanpəysi kənd öz adını *alxanlı* nəsil adından almışdır. Bu barədə S.P.Zelinski "Qafqazın arazi və təyafaların təsviri məcmuası"ndəki məqaləsində də yazar. O, qeyd edir ki, tatarlar bir-neçə tayfadan ibarətdir. Əlixanlı bu nəsillərdən biridir [18, s. 247]. Beləliklə, Alxanpəysi "Alxanlı nəslinə aid pəysə" kimi izah oluna bilər.

Tədqiqatdan belə elmi nüticəyə galirkən ki, Şərur rayonunda mövcud olan digər məntəqə adları kimi antropomim səciyyəli oyunimlərdə milli mənşəli adlardır və Naxçıvan Muxtar Respublikasının tarixini, qədimliyini, milliliyini özündə əks etdirir.

ƏDƏBİYYAT

1. Azərbaycan topominlərinin ensiklopedik lüğəti. 2 cildlə, I c., Bakı: "Şərq-Qərb", 2007, 304 s.
2. Bağırov A. Naxçıvanın oyunimləri. Bakı: Nurlan, 2008, 336 s.
3. Budaqov B, Qeybullayev Q.Naxçıvan diyarının yer yaddaşı Bakı:Nafta-press, 2004, 120 s.
4. Həsənov A. Q. Coğrafi adlarda tarixin izləri. ADU-nun Elmi əsərləri, dil-ədəbiyyat seriyası, Bakı: 1966, N 3, s 19-27



5. İ.Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, "Elm", 2002, 32 s.
6. İravan ayalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
7. Ганн К.Ф. Опыт объяснения Кавказских географических названий. СМОМПК, вып. 40, Тифлис, 1909, с. 1-64.
8. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərbnş, 1994, 248 s.
9. Гейбуллаев Г. Топонимия Азербайджана, Баку: "Элм", 1986, 192 с.
10. Mirzayev H. Aşıq poeziyasında yaşayış adlarımız və tariximiz, Bakı, ADPU, 1997, 352 s.
11. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: Sabah, 1997, 336 s.
12. Naxçıvan ensiklopediyası, 2 cildə, Bakı: AMEA-nın nəşri, 2005, 360 s.
13. Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritəsi. 2013
14. Novruzlu Ə., Baxşalıyev V., Şəturun arxeoloji abidələri, Bakı, Elm, 1993.
15. Rzayev F. Qədim Şəhər oykonimlərinin tənəzzüyi. Bakı: Nurlan, 2006. 225 s.
16. Шопен И.Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи.Санкт-Петербург, 1852, 644 с.
17. Смирнов Н. К. Материалы по истории и этнографии Нахичеванского края (Тифлис, 1934 г.). Баку: Озан 1999, 156 с.
18. Зелинский С. П. 1880. Тримагала: Нахичеванский, Ордубадский и Даралагезский. Географо-статистическое и сельскохозяйственное описание. "Сборник сведений о Кавказе", т. VII, Тифлис., 247 с.
19. 1918-1920-ci illərdə Azərbaycanın siyasi xəritəsi.

РЕЗЮМЕ

АЙСЕЛЬ ЭМИНОВА

ЛИНГВИСТИЧЕСКИЙ АНАЛИЗ ОЙКОНИМОВ С АНТРОПОНИМНЫМИ СВОЙСТВАМИ В ШАРУРСКОМ РАЙОНЕ

В статье рассматриваются ойконимы с антропонимными свойствами в Шарурском районе и способы их создания. На территории Шарурского района большинство составляют ойконимы с антропонимными свойствами, и в образовании этих ойконимов основную роль играют имена личностей. Образование ойконимов Шарурского района от имен, фамилий и псевдонимов, можно показать на примере названий деревень Ибадуллах, Бабек, Шахрияр, Сардарабад. Некоторые ойконимы с антропонимными свойствами содержат мемуарно-памятный характер, в их число можно включить такие села Шарурского района, как Бехруз Кенгерли, Хатай и другие.

Из исследования делается вывод о том, что, как иназвания других пунктов в Шарурском районе, антропонимные айконимы также национального происхождения и отражают в себе историю, древность и национальность Нахчыванской Автономной Республики.

Ключевые слова: Шарурский район, ойконим, антропоним, псевдоним, фамилия, звание, титул.

SUMMARY

AYSEL EMINOVA LINGUISTIC ANALYSIS OF ANTHROPONIC TYPICAL OYKONYMS OF SHARUR REGION

The article deals with the anthroponyms of the Sharur region and the ways in which these concepts are created. Within the territory of Sharur region, anthroponomic concepts of oykonyms are dominated by the fact that the main role in the creation of these concepts is the person's names. Examples of some of the Sharur regions, such as Ibadulla, Babeki, Shahriyar, Sardarabad, are examples of people's name, family name, or stage-name. Some of the anthroponyms are characteristic of memorable and memorable character, such as Bahruz Kangarli, Khatai and others. as well as villages. The article also focuses on the etymology of Sharur, referring to ancient historical sources and archives.

It is concluded that the names of other nationalities in the Sharur region, such as the names of national origin in oykonyms of antroponomic terms, are the history, ancientness and nationality of the Nakchivan Autonomous Republic.

Key words: Sharur district, oykonyms, anthroponym, stage-name, surname, rank, title

(Akademik Əbülfaz Amanoğlu Quliyev tərəfindən təqdim edilmişdir)